

Azərbaycanın işğal edilmiş ərazilərində tarixi abidələrimizin heç biri qalmayıb

“Azərbaycan Avropa məkanında” adlı konfransda çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, BMT-nin qətnamələri Azərbaycan ərazilərinin işğal altında olduğunu açıq-aydın şəkildə göstərir.

S.Seyidov əlavə edib ki, Azərbaycanın torpaqları işğal edilsə də, dünya ictimaiyyəti buna biganə yanaşır, ikili standartlar nümayiş etdirilir.

Komitə sədrinin sözlərinə görə, bu gün Azərbaycanda Avropanın cavab tapmadığı suallara da cavab tapa bilirik və bu məsələdə Azərbaycan Avropa üçün çox gözəl nümunədir: “Mən 20 ildir ki, AŞ PA-nın üzvüyəm. Strasburqun mərkəzində



bir sinaqoq var. Ancaq bu sinaqoqun qapısı həmişə bağlı olur. Məsələ onda deyil ki, oraya kimsə ibadətə gəlmir. Sinaqoqun qapısının bağlı olması təhlükəsizliklə bağlıdır. Çünki Avropada antisemitizm mövcuddur.

Amma Avropadan fərqli olaraq, Bakı-nın mərkəzində sinaqoq var və ora daim açıqdır. Orada yəhudi və azərbaycanlı rahat söhbət edə bilər. Azərbaycan əhalisinin 95 faizi müsəlman olsa da, burada katolik kilsəsi fəaliyyət göstərir. Bakıda hazırda erməni kilsəsi də mövcuddur və o, dağıdılmayıb. Amma Azərbaycanın işğal edilmiş ərazilərində tarixi abidələrimizin heç biri qalmayıb”.

“Xalq qəzeti”

Xalq qəzeti.- 2019.- 30 may.- S. 9.